



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ**

Q Ə R A R

**“Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə
sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə
Qaydası”nın təsdiq edilməsi haqqında**

“İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 avqust tarixli 297 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

**Naxçıvan Muxtar Respublikasının
Baş Naziri**

Səbuhi Məmmədov

28 avqust 2020-ci il

№ 151

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2020-ci il
28 avqust tarixli 151 nömrəli Qərarı
ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə

Q A Y D A S I

1. Ümumi müddə

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılmasını və onlardan istifadə qaydasını müəyyən edir.

2. Sığorta ehtiyatlarının yaradılması

2.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatlarını yaradır.

2.2. Sığorta ehtiyatlarının istifadəsinə bu Qaydanın 2.1-ci bəndinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə razılaşdırılmaqla Agentliyin direktorunun qərarı ilə yol verilir.

3. Sığorta ehtiyatlarının istifadəsi

3.1. Sığorta ehtiyatlarının istifadəsinə aşağıdakı hallardan birinin və ya eyni zamanda bir neçəsinin baş verməsi zamanı yol verilir:

3.1.1. inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması;

3.1.2. qanunvericiliyə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılınması;

3.1.3. qanunvericiliyə əsasən fəvqəladə vəziyyət elan olunduqda sığortaolunarlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması;

3.1.4. icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması;

3.1.5. demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması;

3.1.6. Bu Qaydanın 3.1.1-3.1.5-ci yarımbəndlərində sadalanmayan digər proseslərin təsiri ilə əhəlinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması.